

Afaq RAMAZANOVA

*Filologiya üzrə fəlsəfə doktoru, dosent*

*AMEA Folklor İnstitutu*

*E-mail: afagaramazanova@gmail.com*

*<https://doi.org/10.59849/2309-7949.2024.2.81>*



## ƏTA TƏRZİBAŞI VƏ “ARZU-QƏMBƏR” DASTANI

**Açar sözlər:** Əta Tərzibaşı, dastan, İraq-türkman folkloru, “Arzu-Qəmbər”, janr, mani

### SUMMARY

#### Ata Tarzibashi and the epic “Arzu-Gambar”

Ata Tarzibashi has a special place in the collection, research and publication of Iraq-Turkmen folklore. The collection and publication of Turkmen folk examples, the epic “Arzu-Gambar”, proverbs and sayings, folk songs, etc. are directly related with the name of Ata Tarzibashi. His books such as three-volume “Khoirats and manis of Kirkuk”, “Songs and melodies”, “Kirkuk old words” and others are distinguished by the richness of the collection materials. In the three-volume collection more than 2,000 songs with and without “jinas” clearly shows the scale of the done work. In addition to collection materials Ata Tarzibashi’s books contain his theoretical views on various genres of Kirkuk folklore, which allows us to evaluate him as a folklorist-scientist. Ata Tarzibashi is considered the first collector and publisher of the Kirkuk version of the epic “Arzu-Gambar” in the first volume of three volumes. The version collected by him was published for the first time in Baghdad in 1964 and later appeared many times in Turkey and Baku.

**Key words:** Ata Tarzibashi, epic, Iraq-Turkmen folklore, “Arzu-Gamber”, genre, song

### РЕЗЮМЕ

#### Ата Тарзибаши и дастан «Арзу-Камбар»

Ата Тарзибаши занимает уникальное место в собирании, исследовании и публикации Иракско-туркменского фольклора. Фиксация и издание туркменских хорят и мани (четверостиший), дастана «Арзу-Камбар», пословиц и поговорок, народных песен и др. напрямую связано с именем Ата Тарзибаши. Его трехтомник «Хойраты и мани Киркука», «Народные песни Киркука», «Киркукские пословицы» и др. отличаются богатством фиксированного и собранного материала. Трехтомный сборник, насчитывающий более 2000 хорятов (четверостиший), наглядно показывает масштаб проделанной им работы. Помимо коллекционных материалов, в книгах Ата Тарзибаши, в особенности в первом томе трехтомника содержатся его теоретические взгляды на различные жанры Киркукского фольклора, что позволяет оценить его и как учёного-фольклориста. Ата Тарзибаши считается первым собирателем и издателем киркукской версии эпоса «Арзу-Гамбар». Собранная им версия была впервые опубликована в Багдаде в 1964 году, а затем неоднократно издавалась в Турции и Баку.

**Ключевые слова:** Ата Тарзибаши, эпос, иракско-туркменский фольклор, «Арзу-Гамбар», жанр, мани.

**Giriş.** İraq-türkman şifahi xalq ədəbiyyatının epik örnekleri içərisində ən geniş yayılmış dastan “Arzu-Qəmbər” hesab edilir. İndiyədək bu dastanın “Türkmeneli”ndə bir neçə variantı qeydə alınmışdır. Variantlar toplandığı ərazilərə görə adlandırılmışdır.

“Arzu-Qəmbər” dastanının İraq-Türkman variantının ilk toplayıcısı və naşiri Əta Tərzibaşı olmuşdur. Əta Tərzibaşı onu Kadriye isimli bir kərküklü qadından toplamış, dəfələrlə bütün söyləmə incəliklərini saxlayaraq İraqda, İranda və Türkiyədə çap etdimişdir. Bu variant **Kərkük variantı** adlanır.

“Arzu-Qəmbər”in **Tuzhurmati variantı** Əbdüllətif Bəndəroğlu tərəfindən Tuzhurmatıdan olan Heybət xanım adlı bir qadından toplanmışdır. Toplayıcının verdiyi məlumatə görə, Heybət xanım onun böyük əmisinin yoldaşı imiş və o, bu dastanı 50-ci illərdə toplamış, 1993-cü ildə Bağdadda çap etdirmiştir. Bu variant 1999-cu ildə Ə.Bəndəroğlu və prof.Q.Paşayev tərəfindən Bakıda nəşr edilmişdir.

Tədqiqatçı İbrahim Daquqi bu dastanın **Daquq variantının** olduğunu da qeyd edir, amma bu variantın Əta Tərzibaşının topladığı Kərkük variantına nisbətən daha zəif olduğunu da bildirir. Cengiz Ketene Daquq nahiyesində İmam Zeynalabdin köyünden 1937 təvəllüd Semih Bayatlıdan “Arzu-Qəmbər”in Daquq variantını toplamış və 1990-cı ildə Ankarada “Kerkük halk edebiyatından seçmeler” kitabında dərc etdirmiştir (Ketene, 1990: s.1).

Prof. Necdet Yaşar Bayatlı 2016-cı ildə “Arzu-Qəmbər”in **Türkməneli`ndəki yeni bir variantı** barədə məlumat verir və bu variantın təhlilinə böyük-həcmli məqalə həsr edir (Bayatlı, 2016, s.336-365). Bu variant barəsində isə N.Bayatlı bunları yazar: “Bağdat-İrak El Yazmaları Kütüphanesin`nde bulunan metin, araştırcı Muhsin Hasan Ali tarafından tespit edilmiş və arap alfabesi ile bir kitapçık şeklinde yayımlanmıştır... Kitap, Türkmen şəhri Tuzhurmatı şehrindən Molla Muhammed adlı bir türkmen tarafından yazıya geçirilmişdir. Yazar kitaba “Kıssat Arzi Kanber Koca Kari” adı vermiştir” (Bayatlı, 2016: s. 340). Çox sevinçli haldır ki, bu yeni təsbit edilən mətn də müəllif tərəfindən məqaləyə əlavə olunmuşdur. Qeyd edək ki, Necdet Yaşar Bayatlı Türkmeneli`ndə “Arzu-Qəmbər” dastanı barəsində ardıcıl tədqiqat aparan müəlliflərdəndir. Onun bu dastanın İraqda yayılmış variantlarının araştırılmasına həsr olunmuş çoxsaylı məqalələri və kitabı mövcuddur (Bayatlı, 2017).

Onu da qeyd edək ki, bu dastanın İraq tükmanları arasında yayılan variantlarına həsr olunmuş kifayət qədər tədqiqat mövcuddur və onlardan biri xüsusi olaraq diqqəti cəlb edir. Kərkük Universiteti məzunu Sara Qərib (Sarah Ghareeb) 2020-ci ildə Türkiyənin Atatürk Universitetində (Ərzurum) “Arzu ile Kamber hikayesinin Kerkük varyantları” adlı yüksək lisans tezi yazmışdır (Ghareeb, 2020). Burada müəllif sadəcə iki sözlü (Əta Tərzibaşı və Əbdüllətif Bəndəroğlu variantlarını) və bir yazılı (Şəmsəttin Türkmenoğlu) variantı tədqiqat obyekti olaraq seçmişdir.

**Əta Tərzibaşı və “Arzu-Qəmbər” dastanı.** Əta Tərzibaşının “Arzu-Qəmbər” dastanının araştırılması sahəsindəki fəaliyyətini iki istiqamətdə tədqiq etmək mümkündür:

- Əta Tərzibaşı “Arzu-Qəmbər” dastanının toplayıcısı və ilk naşiri kimi.
- Əta Tərzibaşı “Arzu-Qəmbər” dastanının tədqiqatçısı kimi.

**Əta Tərzibaşı “Arzu-Qəmbər” dastanının toplayıcısı və ilk naşiri kimi.** Yuxarıda da qeyd etdiyimiz kimi, “Arzu-Qəmbər” dastanının ilk toplayıcısı və naşiri Əta Tərzibaşı olmuşdur. Bu nəşrlər barəsində ən düzgün məlumat da müəl-

lifin özünün yazdığı ön sözdə əksini tapır: ““Arzu ile Kanber” hikayesinin Kerkük varyantı, **1964 yılı başlarında ilk defa** olaraq tarafımızdan yayımlanıldığı zaman halk arasında olduğu kadar, ilmi çevrelerde de ilgi ile karşılanmıştır. Bütün nüshaları piyasada kısa bir zamanda tükenmiş olan kitabın **ikinci kez** basılışı, **1967 yılında** Tahran`da ofset baskı ile yapılmış, böylece, eserin, Güney Azerbaycan`da yayılması mümkün olmuştur. Ayrıca bu yıl içerisinde (1971) Bakülü dostumuz Dr.Gazanfer Paşayev`in yardımıyla kiril (rus) harfleriyle basılmakta olduğunu da anlamışızdır” (Terzibaşı, 1971: s.5).

Yuxarıda qeyd olunduğu kimi, Əta Tərzibaşının “Bakülü dostu” prof. Qəzənfər Paşayev **1971-ci ildə** Kerkük variantını “Arzı-Qəmbər (Kerkük xalq dastanı)” adı ilə Bakıda “Gənclik” nəşriyyatında çap etdirir (Arzı, 1971: 31 s.) və 1987-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında işiq üzü görən “Kerkük folkloru antologiyası”na salır (Kerkük, 1987: s.163-174). 1971-ci il nəşrinə “Bir ömürdən səhifələr” adlı ön söz yazan prof. Qəzənfər Paşayev Əta Tərzibaşını Azərbaycan oxucusuna tanıdır və dastanın “yerli şivədə yazılığından Kerkük dialekti üzərində tədqiqat işində əvəzsiz bir mənbəyə çevrildiyini” (Paşayev, 1971: s.6) qeyd edir. Bu ön sözün bir əhəmiyyəti də ondadır ki, prof. Q.Paşayev qeyd edir ki, “oxucu bir tərəfdən əsərdə baş verən hadisələrin qismən Azərbaycanla əlaqədar olduğunu görür:

Arzım əndi bulağa,  
Səsi gəldi qulağa.  
Arziya peşkəş olsun  
Şirvan, Təbriz, Marağa” (Paşayev, 1971: s.6)

Ümumiyyətlə, prof. Qəzənfər Paşayevin Əta Tərzibaşa olan çox isti və qədirbilən münasibəti onun bütün elmi yaradıcılığı boyu izlənilir. İstər yuxarıda adını çəkdiyimiz kitabda, istərsə də Qəzənfər Paşayevin Bakıda dəfələrlə çap etdirdiyi İraq-türkman folkloru antologiyalarında, saysız məqalələrində onun elmi-bədii yaradıcılığına six müraciət nəhayətdə “Əta Tərzibaşının folklorşunaslıq fəaliyyəti” kimi sanballı bir monoqrafiya ilə nəticələnir. Təbii ki, professor bu kitabda Əta Tərzibaşının “Arzu-Qəmbər” dastanı ilə bağlı fəaliyyətinə ayrıca bir fəsil həsr edir. Kitabın bu bölməsində dastanın təhlili, Azərbaycan variantı ilə müqayisəsi aparılır, Azərbaycanda bayati üstündə söylənən digər məhəbbət dastanlarına toxunulur, prof. M.Təhmasibin Kerkük folkloruna həsr olunmuş “Uzaq ellərin yaxın töhfələri haqqında” məqaləsi xatırlanır (Paşayev, 2016: s.157).

**Əta Tərzibaşı “Arzu-Qəmbər” dastanının tədqiqatçısı kimi.** Əta Tərzibaşının “Arzu-Qəmbər” haqqında elmi-nəzəri fikirləri əsasən onun bu dastanın nəşrlərinə yazdığı ön sözlərdə öz əksini tapır. Bu baxımdan 1971-ci il İstanbul nəşrinə nəzər yetirmək maraqlı olardı. Qeyd edək ki, 1971-ci ildə “Fatih” mətbəəsində çap olunmuş dastana Əta Tərzibaşı 1964-cü il İraq nəşrinə yazdığı ön sözü də əlavə edir və bununla yanaşı “Üçüncü basılış için önsöz” başlığı ilə yeni bir yazı da əlavə edir. “Birinci basılış için önsöz”dən məlum olur ki, Əta Tərzibaşı bu dastanın yazılı ədəbiyyatdan şifahi ədəbiyyata keçərək folklorlaşdığını düşünür: bu ön söz məhz bu cümlə ilə başlayır: “Aslında yazılı milli destanlardan olup, sonradan halk ağızına geçmiş olduğuna inandığımız “Arzu ile Kanber” hikayesi,

Irak türkleri arasında en çok meşhur olan türkülü hikayelerden biridir” (Terzibaşı, 1971: s.3).

Əta Tərzibaşının dastanın tədqiqatına həsr etdiyi hissə “Hikayenin değerlendirilmesi” adlanır və fərqli hissələrə bölünür. Bu hissələrdən də belə məlum olur ki, Tərzibaşı dastanın tədqiqinə ciddi yanaşaraq onu hərtərəfli öyrənməyə çalışır. Hissələr “Mahiyeti ve incelenmesi”, “Tarihi”, “Tarihle ilgisi”, “Yaşayışımızla ilgisi”, “Özeti”, “Anadolu varyantı”, “Mukayese” adlanır və hər bir hissədə həmin dövr üçün yeni olan fikir və mülahizələr irəli sürürlür. Müəllif Anadolu variantına dair “Türk Ansiklopedisi”ndə olan məlumat toxunur və haqlı olaraq qeyd edir ki, “İran ve Rusya Türkleri arasında bu kitapdan başqa, basılmış herhangi bir “Arzu-Kanber” hikayesine tesadüf edilməmişdir”. Doğrudan da, yuxarıda qeyd etdiyimiz kimi, İranda da və Quzey Azərbaycanda da “Arzu-Qəmbər”in ilk nəşri məhz Əta Tərzibaşı variantıdır. Bu günün prizmasından baxanda isə deyə bilərik ki, həmin dövrdə belə (XX əsrin 70-ci illəri) Azərbaycanda bu dastanın variantları xalq arasında mövcud idi. Hətta Sovetler Birliyində yaşayan digər türk xalqlarında da – noğaylarda, türkmənlərdə, Krım türklərində, özbəklərdə, qaqauzlarda, habelə karaimlərdə və b. bu dastan var idi. Amma burada Əta Tərzibaşı təbii ki, nəşr olunmuş dastandan danışır.

Bunlardan əlavə, Əta Tərzibaşı “Arzu-Qəmbər” dastanına “Kerkük xoryat və maniləri” üçcildiyyinin birinci cildində də toxunur. Bu əsərin təhlilini Azərbaycan oxucusuna çatdırıran prof. Q.Paşayevin göstərdiyi kimi, “əsərin 1955-ci ildə Bağdadda çap edilən birinci cildi tamamilə tədqiqatdır” (Paşayev, 2016: s.50). Bu üçcildiyyin birinci cildi sonradan Türkiyə turkcəsinə uyğunlaşdıraraq İstanbulda “Ötüken” nəşriyyatında təkrar-təkrar çap edən Əta Tərzibaşı 1975-ci ildə üçüncü nəşrə yazdığı ön sözə göstərir ki, “bu kitabın birinci cildi, ilk kez 1955 yılında Bağdat da, ikinci cildi 1956 da Kerkük’te, üçüncü cildi de 1957 de yine Kerkük’te hep eski harflerle basılmıştır. Birinci cildin ikinci basılışı 1970 yılında Bağdat’ta yeni harflerle yapılmıştır” (Terzibaşı, 1975: s. 2). Bu əsərdə Əta Tərzibaşı, təbii ki, “Arzu-Qəmbər”ə də yer ayırır. Bu kitabın “Hoyrat ve manilerin konusu ve kaynağı” adlı yeddinci bölümü iki hissəyə ayrılır – I.Dağınık konular, II. Özel konular. İkinci hissə (Özel konular) - başlıqları ilə dörd yərə ayrılib ki, *Leyle, Sazlamağ, Tapmaca, Manili hikaye* sonuncusu - *Manili hikaye* “Arzu-Qəmbər” dastanına həsr olunmuşdur. Müəllif yazır: “Bir kısım maniler, süslemekte oldukları bazı halk hikayelerini canlı bir şekilde tasvir etmekle ve hikayenin temel unsurunu teşkil etməktedir. Netekim bilinen “Arzu ile Kanber” hikayesi, Kerkük’te halk özel bir matal (masal) halinde destani motiflerle süslü ve yerli manilerle dolu olaraq “Arzı Kamber” adıyla anlatılmaktadır. Bizim dolaylardaki biçimim, ilk defa olaraq bir Kerküklü hanımın ağızından derliyerek, 1964 yılında Bağdat’ta eski harflerle yayımlanmışızdır (Bunun ikinci bir tıpkı basımı 1967 yılında Tahran’da offset baskı ile yapılmıştır). Burada, hikayedə geçen otuz kadar maniden sadece beş tanesini yazmakla yetiniyoruz.

#### Aldı Arzı:

Tuluğımı doldirdüm  
Doli diyin kaldirdım

Dinin imanım Kamber  
Bilezигim saldırdım.

**Aldı Kamber:**

He gülşeni, gülşeni  
Güller yere döşeni  
Bilezигiv üzerinde  
Ne varıydı nişanı

**Aldı Arzi:**

He gülşeni, gülşeni  
Güller yere döşeni  
Bilezигim üzerinde  
Arzi Kamber nişanı

**Aldı Kamber:**

Bu sular ulug ulug  
Kızlar doldırı tulug  
Bilezигim tapanı  
Ne verirsen müştulug

**Aldı Arzi:**

Bu sular ulug ulug  
Kızlar doldırı tulug  
Bilezигim tapanı  
Şirin canım müştulug

Bu çeşit manilere başka bir halk hikayesinde de tesadüf etmişizdir. Şimdilik bu kadarla yetinmeği uygun gördük” (Tərşibaşı, 1975: s. 92-93). Təəssüf ki, Əta Tərşibaşı burada mani üzərində qurulan digər dastanın adını çəkmir.

Əta Tərşibaşının bu kitabda “Arzu-Qənbər” dastanına dair yazdıqlarına prof. M.Təhmasib yuxarıda adını çəkdiyimiz məqaləsində öz münasibətini bildirir. 1969-cu ildə “Azərbaycan” jurnalında (təkrar nəşr M.Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010, s. 449-461) “Kərkük bayatıları” kitabına resenziya kimi çap olunmuş bu məqalədə prof. M.Təhmasib “Məlumdur ki, “Kərkük bayatıları” kitabı A.Tərşibaşının “Kərkük xoyrat və maniləri” kitabı əsasında tərtib edilmişdir. Buna görə də vaxtı ilə yalnız bəzi mütəxəssislərə məlum olan bu kitab haqqında da söhbət açmamaq mümkün deyildir” (Təhmasib, 2010: s.457) deyərək, “Arzu-Qənbər” dastanı haqqında öz fikirlərini bu şəkildə təqdim edir: “A.Tərşibaşı bəzən manilərin müəyyən bir xalq dastanı ilə əlaqədar olduğunu deyir və Arzu ilə Qənbər arasındakı bayatlaşmanın misal gətirərək belə bir hökm verir: “Bu hekayədə keçən (yəni işlənən) manilər Kərkükə xas manilərdir”. Lakin cənab Tərşibaşının bu fikri ilə mübahisə etmək olar. Görünür ki, o, bu sətirləri yazdığını zaman azəri bayatıları və “Arzu-Qənbər”in Azərbaycan variantı ilə lazımı qədər tanış deyilmiş.

“Arzu-Qənbər” türk xalqları arasında geniş yayılmış qədim dastanlardan biridir. Bu dastan bizdə də vardır. O, bayatılar üzərində qurulmuşdur. Bu formada bizdə başqa dastanlar da vardır. Beləliklə, biz bu formada da Kərkükə şərīkik, cilddə “Arzu-Qənbər”dən verilmiş epizoddakı bayatı-manilər isə deyəsən, bizə da-

ha yaxın, hətta daha doğma nümunələrdir. Əgər belə olmasaydı, cənab Tərzibaşı hər nümunədə işlənən türk sözlərinə xüsusi izahat verməli olmazdı” (Təhmasib, 2010: s. 459).

**Nəticə.** Beləliklə, “Arzu-Qəmbər” dastanının toplanması, nəşri və tədqiqində xüsusi iz buraxmış Əta Tərzibaşı “Azeri-türk camiası içerisinde doğduğuna inandığımız bu destani hikaye”de “Azeri-Türkmen motifleri fazlaca yer alıbor” və ya “bu hikaye, olayın geçtiği çevreyi, Şirvan, Tebriz, Marağayı daha doğrusu Azeri-Türkmen bolgelerini coğrafi bir şekilde olmasa dahi telmih ve işaretle belirtməktedir” deməklə, onun ortaq türk keçmişinin məhsulu olduğunu göstərmişdir.

### ƏDƏBİYYAT

- Arzı Qəmbər (1971). Kərkük xalq dastanı. Bakı: Gənclik, 31s.
- Bayatlı, N.Y. (2016). Arzı Kanber hikayesinin İrak türkmenleri arasında tespit edilen yeni bir varyantının incelenmesi // Journal of the College of languages, №34, s. 336-365
- Bayatlı, N.Y. (2017). İrak türkmenleri arasında Arzı Kanber kikayesi üzerine incelemeler. Bağdat: Türkmen Kardeşlik Ocağı, 128 s.
- Benderoğlu, A. (1993). İrak-Türkmen folklorundan örnekler. Bağdat: İrak kültür Tanıtım Bakanlığı Türkmen Kültür Müdürlüğü yayınları.
- Kərkük folkloru antologiyası (1987) / toplayanı, tərtib edəi, işləyəni və ön sözün müəllifi Qəzənfər Paşayev. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, s. 163-174
- Ketene, C. Paşayev, Q. (1971). Bir ömürdən səhifələr // Arzı Qəmbər .Kərkük xalq dastanı. Bakı: Gənclik, s. 5-9
- Ghareeb, S. (2020) “Arzu ile Kamber hikayesinin Kerkük varyantları. Lüksek Lisans tezi. T.C.Aratürk Universitesi, 190 s.
- Paşayev, Q. (2016). Əta Tərzibaşının folklorşunaslıq fəaliyyəti. Bakı: Təhsil, 264 s.
- Terzibaşı, A. (1971). Arzı-Kamber matalı. Kerkük varyantı. İstanbul, Fatih, 48 s.
- Terzibaşı, A. (1975). Kerkük hoyratları ve manileri. İstanbul: Ötüken,
- Təhmasib, M. (2010). Uzaq ellərin yaxın töhfələri haqqında // M.Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, s. 449-461
- Təhmasib. M. (1969). Uzaq ellərin yaxın töhfələri haqqında // Azərbaycan jurnalı, №2, s.199-203

